



Action funded by
the European Union



Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

virtual müzakirə

Azərbaycanda ƏMTQ və SEQ üzrə qayda layihələrinin hazırlanmasına dair
UNECE-nin SEQ-ə dair Protokolu və digər müvafiq beynəlxalq
standartlar əsasında Azərbaycanada SEQ-ə dair Qaydalar
layihəsi: İcmalın nəticələri və tövsiyələri

Dr. Jerzy Jendrośka

18 avqust 2020-ci il

Action implemented by:





Action funded by
the European Union



Ministry of
Ecology and Natural Resources
of Azerbaijan Republic

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

Beynəlxalq öhdəliklər

- “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Konvensiyaya UNECE-nin 2003-cü il tarixli “Strateji ekoloji qiymətləndirmə haqqında” Protokolu (SEQ-ə dair Protokol)
- UNECE-nin “Ətraf mühitə dair məlumat almaq, qərarların qəbul edilməsində iştirak və ədalət məhkəməsinin açıqlığı haqqında” 1998-ci il tarixli Konvensiyası (Orxus Konvensiyası)

Action implemented by:





Action funded by
the European Union



Ministry of
Ecology and Natural Resources
of Azerbaijan Republic

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

SEQ Konsepsiyası

Ətraf mühit və sağlamlıqla bağlı problemlərin strateji planlaşdırmaya və qərar qəbuletməyə daxil edilməsi üçün hamılıqla qəbul edilmiş sənəddir. Aşağıdakıları dəstəkləyir:

- dayanıqlı inkişaf
- ekoloji baxımdan təmiz iqtisadiyyata keçid
- planlaşdırma və qərar qəbuletmənin hesabatlılığı
- Şəffaflıq

Action implemented by:





Action funded by
the European Union



Ministry of
Ecology and Natural Resources
of Azerbaijan Republic

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

SEQ və ƏMTQ

- Prosedur oxşarlıqları
- Qiymətləndirmənin həcmi:
 - ƏMTQ-də fiziki təsir, SEQ-də isə ətraf mühitlə bağlı vəzifələrə nail olunması
 - Əhatə dairəsinin daha geniş, dəqiq məlumatların isə daha az olması
- SEQ lisenziya vermə prosesi deyil
- Ətraf mühit və səhiyyə orqanlarının SEQ-də rolu
- ƏMTQ-də layihə təklif edən, SEQ-də isə planlaşdırma orqanları

Action implemented by:





Action funded by
the European Union



Ministry of
Ecology and Natural Resources
of Azerbaijan Republic

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

SEQ və ənənəvi ƏMTQ/ekspertiza sistemi: əsas problemlər

- SEQ nədir
- SEQ-ə cavabdeh kimdir?
- Həcmi müəyyənləşdirilməsi
- SEQ-ə dair hesabatın rolu
- İctimaiyyətin iştirakı
- SEQ-in nəticələrini kim “nəzərə almalıdır”
- SEQ və ekspertiza

Action implemented by:





Action funded by
the European Union



Ministry of
Ecology and Natural Resources
of Azerbaijan Republic

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

SEQ-ə dair Protokolda SEQ-in tərifi

- “Strateji ekoloji qiymətləndirmə” dedikdə,
- ətraf mühitə, o cümlədən sağlamlığa mümkün təsirlərin qiymətləndirilməsi nəzərdə tutulur.
- Belə qiymətləndirmə aşağıdakıları əhatə edir:
 - ətraf mühitə dair hesabatın həcmnin və hazırlanmasının qərarlaşdırılması,
 - ictimaiyyətin iştirakının və məsləhətləşmələrin həyata keçirilməsi,
 - Ətraf mühitə dair hesabatın, həmçinin ictimaiyyətin iştirakının və müzakirələrin nəticələrinin plan və ya proqramda nəzərə alınması.

Action implemented by:





Action funded by
the European Union



Ministry of
Ecology and Natural Resources
of Azerbaijan Republic

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

SEQ prosedurundan keçməli olan strateji sənədlər

- Ətraf mühitə mühüm təsir göstərə biləcək strateji sənədlər
- Praktikada:
 - torpaqlardan istifadənin planlaşdırılması üzrə milli və regional inkişaf sənədləri (məsələn, 2050-ci ilədək Milli İnkişaf Strategiyası)
 - sektoral sənədlər (məsələn, Nəqliyyata dair siyasət və ya Energetika siyasəti)
 - resurslardan istifadə üzrə sənədlər (məsələn, Dağ-mədən işlərinə dair Strategiya)
 - torpaqlardan istifadənin planlaşdırılması üzrə sənədlər (məsələn, Baş planlar, zonalaşdırma planları)
 - Ətraf mühitin mühafizəsi üzrə sənədlər (məsələn, İqlim dəyişmələri üzrə Tədbirlər Planı)

Action implemented by:





Action funded by
the European Union



Ministry of
Ecology and Natural Resources
of Azerbaijan Republic

EU4Environment

Armenia, Azerbaijan, Belarus, Georgia, Republic of Moldova, Ukraine

SEQ prosedurundan keçməli olan strateji sənədlər - cd

- Milli müdafiə, mülki müdafiə, maliyyə və büdcə sahəsindəki strateji sənədlərə yanaşma (SEQ-ə dair Protokolun 4.5-ci Maddəsi əsasında 3.2-ci Maddə)
- Mövcud strateji sənədlərə dəyişikliklərə yanaşma – SEQ-ə dair Protokola 3 sayılı Əlavə əsasında 3.4.2-ci Maddədə ehtiyacların müəyyənləşdirilməsi meyarlarından istifadə edilməsi

Action implemented by:

